

## Araz Şehrili Milli Kimlik Araştırmaları Qrupunun üzvü

*"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"nə əsasən, Bakının Qaradağ rayonundakı Ələt qəsəbəsi türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adını daşıyır.*

XVII əsrə aid "Şara-Tuci" (sarı tarix) adlı monqol salnaməsində belə bir məlumat vardır: "Dörben-oyrat (dörd oyrat) tayfasının əsas tirişi oquleti idi. Bu nəsil indi sarxis adlanır".

XVII əsrədə yaşamış monqol buddist ruhanisi Lubsan Dandanın "Altan Tobçı" (altun düymə) əsərində həmin etnonim

sında müəyyən bir əlaqə mövcuddur.

Göstərilən fərziyyələrə aydınlıq gətirməyin bir yolu da Ələt toponiminin olduğu ölkələrin tarixinə nəzər salmaq və onların hamısı üçün ümumi saıyla biliçək cəhətləri aşkara çıxarmaqdır.

Əletlər – Dağıstanın Xunzax və Gergebil rayonlarında çay... Qeyd etmək lazımdır ki, Dağıstan e.ə. I əsrənərə eramızın V əsrinədək Albaniyanın (Alaniyanın), V-XI əsrlərdə Hun, Türk və Xəzər xaqanlıqlarının, eləcə də Sərir Hun dö-

lində Ulatar formasındadır. Elə bunu görə də güman edilir ki, o cuvaş dilindəki Ulatar (Sirius ildidizi) sözündən yaranmışdır. Həmçinin iddia olunur ki, Ulatar adı cuvaş dilində "ula tara" (ala təpə) anlamını verir.

*Bələ bir rəvayət də vardır ki, Alatır toponimi rus mifologiyasındaki müqəddəs Alatır daşının adından əmələ gəlmışdır.*

*Alatır daşının öz adına gelincə, bir fərziyyəyə əsasən, o guya latin dilindəki altarium (qurbangah) və ya altaria (qurbangahın başlığı) sözündəndir.*

*Qeyd. Böyük Bulqar xaqanlığının (632-671) mərkəzi indiki Tataristan və Çuvaşistan torpaqlarında yerləşirdi.*

*Alat – Xorvatiyada yaşayış məntəqəsi... Xorvatiya ərazisi V-VII əsrlərdə Hun və Avar xaqanlıqlarının tərkibinə daxil*

rat, Korbat, Krobat (605-665). Sözsüz ki, Kurvat xaqanın adı ilə xorvat (hrvat) etnonimi arasında bənzərlik vardır.

Bir məsələni də vurğulayaq ki, xorvat xalqının indiki Xorvatistan torpaqlarına gelişil ilə, Böyük Bulqaristan xaqanlığının süqutu və bulqarların bir hissəsinin Balkan yarımadasına kökü təxminən eyni dövrə – VII əsrə təsadüf edir.

*Alat – Almaniyanın Bavariya vilayətində göl... Qeyd etmək lazımdır ki, V əsrde Bavariya torpaqlarına heruli adlı sakə-sarmat tayfası köçmüş, VI-VII əsrlərdə isə Bavariyanın bir hissəsi Avar xaqanlığının tərkibində olmuşdur.*

*Olot – İspaniyanın Kataloniya muxtar regionunda şəhər... Bir fərziyyəyə görə, Kataloniya vilayəti IV-VII əsrlər*

ıva (yiva, qaraqoyunu) adlı türkmən tayfası bu rayonda yaşayır. Özbək tədqiqatçılarının ehtimalına görə, Olot toponimi türk dillərindəki "uruq" (nəsil, soy) sözündən yaranmışdır.

Buxara e.ə. I əsrənərə eramızın IV əsrinədək Kuşan (Quşçı) imperiyasının, V-VI əsrlərdə Ağ hun (Abdalı) dövlətinin, VI-VIII əsrlərdə isə Türk xaqanlığının tərkibində olmuşdur.

Oğuz lehcəsində danişan özbək tayfalarından biri – Alat. Özbəkistanın Buxara vilayətində yaşayan ve özbək dilinin oğuz lehcəsində danişan digər tayfalar isə bunlardır: Bayot (bayat), ciqaçı, darqalı, janafar, karaun, karavul, sayot, salır, ersari, çandır, eski, tamciq, burcok.

*Çinlə hunların on doqquz tayfasından biri – Alat... Çin tarixçiləri alat tayfası haqqında ilk məlumatı IV əsrə vermişlər. Çinli müəlliflər onlara böyük deyirdilər. Bu tayfanın başqa adları helai, alai və helan idi.*

*801-ci ildə yazılmış "Tongdian" adlı Çin salnamasına görə, alatların atları ala olduğu üçün onların dövləti də belə adlanırdı. Bəzi tədqiqatçılar alat tayfası ilə Orta Asiyadan qədim olan tayfasını eyniləşdirirlər.*

*Alat, Alatka – Rusyanın Krasnoyarsk diyarında hündürlüyü 1765 metr olan dağ və çay...*

Rus alimi Lev Qumilyov (1912-1992) bu fikirdə idi ki, hunların alat tayfası indiki Rusyanın Krasnoyarsk diyarında – Krasnoyarsk şəhərindən bir qədər şimalda – Yenisey çayıñın sahilində yaşamasıdır.

Haşıya. Zənnimizcə, Azərbaycan dilindəki "alay" (böyük dəstə, müasir anlamda hərbi struktur – polk) sözü məhz alat etnoniminin "alai" variantından yaranmışdır. Yeri gəlmışken, rus dilindəki "polk" sözü Azərbaycan dilindəki "böyük" sözündən əmələ gəlmişdir.


İyirmi dörd oğuz tayfasından biri – Alayuntlu... Mahmud Kaşgarinin (1029-1101) "Divan lüğəti et-türk" əsərinə görə, bu tayfanın adı ulayonduluq olmuşdur. Fəzlullah Rəşidəddin (1247-1318) "Cami et-Təvarix" əsərində bildirilir ki, həmin tayfa Oğuz xaqanın nəvəsi Dəniz xanın nəslindən idi.

*Fəzlullah Rəşidəddin sözü gedən tayfanın adını alayuntlu şəklində göstərmış, onun mənasını "yaxşı mal-qarası olan" kimi izah etmişdir. Əbul Qazi Bahadur xan (1603-1664) isə belə bir fikirdə idi ki, bu etnonim "ala atlı" anlamını verir.*

*Sovet sinoloqu (çinşunası) və türkoloqu Yuri Zuyev (1932-2006) yazdı: "Oğuz elinin alayuntlu tayfanın damğası ilə hunların alat tayfanının damğası bir-birinin tekrarıdır: – Bu tayfaların adları da bir-birinə bənzəyir. Bütün bunlar isə onu göstərir ki, alayuntlu ilə alat, əslində, eyni tayfadır".*

*Nəticə. Ələt toponimi sakə-sarmat əsilli alan-alban xalqı ilə əlaqəlidir. Eyni zamanda istisna etmirik ki, sadaladığımız toponimlərdən bəzi-lərinin ələt adına bənzəməsi təsadüfi xarakter daşıya bilər.*

# Dünyada neçə əlat var...



*oqulet şəklində göstərilmişdir.*

*Alman alimi və etnoografi Peter Pallas (1741-1811) isə bu adı oyölöt kimi yazmışdır.*

Polşa linqvisti və monqolşunası, professor Vladislav Kotviç (1872-1944) öz mühəzirələrində həmin adın olot variantına üstünlük vermişdir.

Komi əsilli Rusiya etnoqrafi və monqolşunası Yöqor Litkin (1835-1907) isə "Kalmükie zapiski" əsərində həm oyratların, həm də oquletlerin adını elet formasında qeyd etmişdir.

Xatırladaq ki, Azərbaycanın Qaradağ rayonunda Ələt qəsəbəsi ilə yanaşı, Baş Ələt, Ələt Körpü, Yeni Ələt, Hacıqabul rayonunda isə Ələtli adlı yaşayış məntəqələri mövcuddur.

Həmçinin Qaradağ rayonunda – Sanqaçal və Pirsaat burunları arasından Xəzəre doğru uzanan, üzərində Dilyəniz adlı palçıq vulkanı olan Ələt burnu da vardır.

Ələt adına bəzi digər ölkələrin də toponomikasında rast gəlirik. Bu məsələ ilə əlaqədar iki fərziyyə irəli sürə bilərik:

1. Belə eynilik və bənzərliklər təsadüflərin nəticəsidir.

2. Həmin toponimlər ara-

lətinin tərkibində olmuşdur.

Alat, Urta Alat, Keçə Alat, Alatka – Tataristanın Biektau (Böyükdağ) rayonunda üç qədim kənd və çay... Yerli əhalisi bu toponimin mənasını "al at" (atı götür və ya atı tut) kimi izah edir.

Maraqlıdır ki, Qazan xanlığı (1438-1552) dövründə də Alat sakinlərinin eksəriyyəti etnik ruslardan ibarət idi.

*Deyilənə görə, tatarlar müharibələr zamanı əsir alındıqları rusları burada yerləşdirib onlardan sanətkar kimi istifadə etmişlər. Yeri gəlmışkən, həmin yaşayış məntəqəsini Rus Alati da adlandırrırlar.*

*Alat darğalığı – Qazan xanlığının inzibati-ərazi vahidlərindən biri... Tataristanın Alat adlı yaşayış məntəqələri mahz keçmiş Alat darğalığının ərazi-sində yerləşir.*

*Göstərilənləri nəzərə alaraq ehtimal etmək olardı ki, Tatarstandakı Alat toponiminin əsl mənası belədir: "Əsirlərin saxlandığı yer" (al – yəni, əsir al və at – yəni, yerləşdir). Amma nəticə çıxarmağa tələsməyək.*

Alatır – Çuvaşistanda şəhər və çay... Bu toponim cuvaş di-

*idi. Ehtimala görə, xorvatları buraya mahz avarlar köçür-müşdülər.*

1853-cü ildə Rusyanın Rostov şəhəri yaxınlığında II-III əsrlərə aid, üzərində qədim yunan dilində yazılır olan iki mərmər lövhə tapılmışdı. Həmin lövhələrdəki şəxs adlarından biri belədir:

Sandarsın oğlu Xoroatos. Əvvəlcə onu vurğulayaq ki, Sandars sarmat-alan şəxs adının qədim yunan dilindəki formasıdır. Xoroatos şəxs adına gəlince isə, tədqiqatçıların eksəriyyəti bu fikirdədir ki, onunla xorvat (hrvat) etnonimi arasında bağlılıq mövcuddur.

Maraqlıdır ki, Şərqi Roma tarixçisi Ioannis Skilicis (1040-1101) xorvatları və serbləri saka (skif) xalqının bir hissəsi hesab edirdi. Keçmişdə xorvat xalqı üç qrupa bölündü: Ağ xorvatlar, qara xorvatlar, qırmızı xorvatlar.

Yeri gəlmışkən, qədim bulqar türkləri iki qrupa ayrıldılar: Ağ bulqarlar, qara bulqarlar. Böyük Bulqar xaqanlığının qurucusu, qüdrətli türk hökmədarının adı əski salnamələrdə bir neçə oxşar variantda qeyd edilmişdir: Kurt, Kurvat, Kub-

də buraya köçmüş alan (aluan-alban) tayfasının adını daşıyır.

Alat – Hindistanın Rajasthan ştatında yer adı... Racasthan ştatının ərazisi e.ə. 175-ci ildən eramızın 395-ci ilinədək saka dövlətlərinin tərkibində olmuşdur.

Heydər Ələt – İranın Gilan ostanında kənd... Məlum olduğu kimi, indiki Gilan ostanının ərazisi və bütövlükde İran e.ə. III əsrənərə eramızın III əsrinədək qədim saka xalqının qurdüğü Ərsakilər dövlətinin tərkibində olmuşdur.

Alat – Əfqanistanın Fəryab və Təxar vilayətlərində iki yaşayış məntəqəsi... Hər iki vilayətin əhalisinin eksəriyyətini özbəklər təşkil edir. Təxar vilayəti qədim saka xalqının toxar (döger, kuşan, quşçı) tayfasının adını daşıyır. Əfqanistan e.ə. II əsrənərə eramızın I əsrinədə sakaların, I-II əsrlərdə Ərsakilərin, II-III əsrlərdə kuşanlar (quşılərin), III-IV əsrlərdə hunlar, V-VI əsrlərdə ağ hunların (abdalların), VI əsrda isə türklerin (göytürklerin) həkimiyəti altında olmuşdur.

Olot – Özbəkistanın Buxara vilayətində rayon və şəhər... lva (yiva, qaraqoyunu) adlı türkmən tayfası bu rayonda yaşayır. Özbək tədqiqatçılarının ehtimalına görə, Olot toponimi türk dillərindəki "uruq" (nəsil, soy) sözündən yaranmışdır.